

Azərbaycan uşaq mətbuatı XX əsrin əvvəllərində formalaşmağa başlamış, dövrümüzə qədər böyük bir inkişaf yolu keçmişdir. Vaxtilə bu mətbuat gənc nəslin təbiyisində müüm rol oynamışdır. Bəs bu gün necə, uşaq mətbuatı bu funksiyani necə yerinə yetirir. Bu barədə həmsəhəbətlərim gənc "Göyərçin" jurnalının redaktoru Rafiq Yusifoğlu, "Güneş" jurnalının redaktoru Vasif Quliyev və "Savan" qəzetinin redaktoru Elidar Əliyev oldu.

1996-ci ildən "Göyərçin" jurnalına rəhbərlik edən Rafiq müəllim uşaqların sevimliyi olan bu dörgünin 1958-ci ildən nəşr olunduğu bildirdi. Uşaq mətbuatının cəmiyyətdə rolü barəsində sualına isə bələ cavab verdi:

- Uşaq mətbati spesifikasiyi ilə səciyyələrinə və pedaqoji yönümlüdür. Onun qarşısında təkcə infor-masiya vermək deyil, yeni nəslin təbiyisi kimi müüm məsəle dəyəri. Uşaqların təbiyətə, dünyaya, insanlara münasibətlərinin formalaşmasında, əxlaq qaydalarının öyrənilməsində uşaq mətbati əvəz olunmaz rola malikdir.

- "Göyərçin" jurnalının fərqliyi, nədir?

- "Göyərçin" ədəbi-bədii jurnalıdır. Burada Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar, nağıllar, hikməti sözler neşr edilir. Eyni zamanda uşaqların fərdi yaradıcılıqlarına da yer verilir. Bundan başqa, Azer-

Başar medəniyyətinə böyük töhfələr vermiş, Azərbaycan xalqının yaddaşqalan və an qədim mərasimlərindən biri de toy və düyünlərdir. Toy-düyünün iki seven qəlin ülvi məhəbbət hissələrinin birləşmə təntənesidir. Ulu babalarımızdan zaman-zaman bize gelib çatan, milli adət və ənənələrimizə söylenen toylarımızın inkişaf etmiş, dövrünə görə deyilmiş, yeniliklərə zənginleşmişdir. Məlumdur ki, xalqımız böyük, zəngin xaraktere malik olan medəni ərsini əsrlər boyu yaşada - yaşadada yad ünsürlərən qoruyaraq bize ərəməğən etmiş, emanet vermişlər. Ancaq ittidiklərimiz de az deyildir. Gelin, aqıq danışaq. Gözel mərasimlərimiz olan toy-düyünərimizə, özəg medəniyyətin yüngül, bayağı ünsürləri qatılıb.



bayanın tabiatı, yurdumuzun çayları, ulu yurd yerlerimiz, xalqımızın ığid oğulları haqqında uşaqlara lazımi məlumatlar verilir. "Göyərçin"den elifbadan sonra ikinci dərs vəsaiti kimi de istifadə etmek olar. Çünkü jurnalda çap olunan materiellərdən dərsliklərin tərtibində de istifadə olunur. Jurnal əsasən I-IV sinif şagirdləri üçün nəzərdə tutulub.

- Uşaq mətbuatının bugünkü vəziyyəti siz qane edir?

- Qənaətbehəs hesab etmek olar.

- Mütəxəssis problemi var?

- Beli.

- Sabəb nədir?

- Uşaq jurnalında işləmek üçün gerek uşaqların psixologiyasını, yaş xüsusiyyətlərini yaxşı biləsen, bir sözlə, pedaqoq olasan. Ona görə de bu sahədə işləmek çətindir.

- Müasir uşaq yazarlarından kimlərin yaradıcılığını uğurlu sıyrıınız?

- Bu sıradə Sevinc Nurun, Aygün Bünyadzadənin, Qəşəm İsbəyliyin, Ələmdar Quluzadənin adını çəke bilərem.

- "Göyərçin" in uğurlu layihələrindən biri jurnalda rəssamlıq işinin seviyyəsinin yüksəkləşdirilməsi. digeri isə silsilə nağıllar kitablarının hazırlanmasıdır. Bu bərədə ne deye bilərsiniz?



ötən əsrin axırlarında isə 3 güne endirildi. Hazırda isə üç günlük toyalar, bir günlük və ya 4 - 5 saat müddəte endirilib. Bu çox təqđidə layiq haldır.

Əsas temiz sevgidən, ülvi məhəbbətdən behrelenen iki gəncin toy mərasimi - qız拜yənmeden tutmuş, elçilik, belgaverme, nişançurma, xonça apartma, palətarbıcı, xinayaxma, kəbin kəsdirme, qız toyu, oğlan toyu və qonaq çəgirmə kimi uzun bir prosesdə keçir.

Toyun en mürekkeb və çətin anı elçilikdir. Bu mesuliyyəti iş el içində hörmətli olan aqsaqqallara və ağıb-çekləre hevələ olunur.

Əvvəl elçiliyə bir nefer aqsaqqal və bir nefer ağıb-çeklər keçir. Toyun en mürekkeb və çətin anı elçilikdir. Bu mesuliyyəti iş el içində hörmətli olan aqsaqqallara və ağıb-çekləre hevələ olunur.

çək gederdi. İndi isə elçiliye, xüsusen nişançormaya bir toyun adamını yihib aparırlar. Acınacaqlı hal olur ki, bu ağır, mürekkeb, xoşiyətli mərasimlər, "aşsaq-qallıq və ağıb-çeklik" edənlər cavan oğlan və qızlar olurlar. İrad tutanlara da deyirler ki, indi dövran deyisib, biz ne vaxta kimi köhnə adət-ənənələrin quluna çevriləcəyik. Toy mərasimlərimizin ayrı-ayrı mərhələlərinə "köhnəlik donu" geydirən bu cür erkəyün cavansırmızın "mesleheti" ilə oturduuran qız evi elçiliye, nişana gələn çoxsaylı oğlan tərefi üçün zəngin süfrə açmayı olur. Süfreye cürcəcür içkiden tutmuş, her cür naznemə düzülür. Neticədə təməl bir stekan şirin çayla-

goyulmalı olan bu mərasim, ösəhəniyyətini itirərək, yemek - içmek və ya bir-birinə tərifli təstələr demək məclisindən keçirilir. Qeyd etmek lazımdır ki, gelinin bezədilmişsi, saçının yüksələsi, onun gül buketi, maşının tutulması və bezədilmişsi her yerde ucuza başa gelmir. Sual olunur? Bele maşqamı sade şəraitde, yaxınlarının, doğmalarının arasında həlli etmek olmaz mı? Əlbette, olar.

Bu bir həqiqətdir ki, indi toyalarımızın eksəriyyəti restoran və sadıq evlərində keçirilir. Hələ toyalar bir yana qalsın, bezilər ad günləri, nişan mərasimlərini öz doğma evlərində deyil, sadıq evlərində keçirməyi üstün tuturlar. Hem de bu mərasimlərə tanımış müsiqiçilər

ve bir neçə muğam ustasını da dəvət edirlər. Sual olunur, nişan və toy mərasimləri üçün bu qədər xərc çekməyə deyərmi?

"Palaza bürün, elnen sürən" mənəviyyatımızın qaynesine çevrilən bu meseli xatırlamaq yerine düşərdi. Bele mərasimlərdən sonra toy sahibləri lazımsız borca düşmək, maddi və mənəvi problemlərlə üzüşürələr. Təcrübəmiz və müşahidələrimiz göstərir ki, dədələrimiz və nənələrimiz bize emanet

mağımızın acı nəticəsindir ki, bundan mehərətə istifadə edən menfur ermenilər bir sıra xalq mahnlarını, rəqsərimizi, oyun havalarını öz adalarına çıxırlar. Keçmişimizi unudub toylanımıza "müsəsirlik" donu geydirmək istəyənlər unutma-malıdırlar ki, milli adət-ənənələrimizə "yamaq" vurmaq olmaz.

Bir neçə kelime də yeni ailə qurmuş gənclərə cehiz vermek adəti haqqında öz dənişməq istəyirəm. Əlbette, bu adət lap qədim zamanlardan Azərbaycanda mövcuddur. Cehiz yenice qurulmuş ailəye yardım məqsədilə hem oğlan, hem de qız tərefindən verilən borc kimi qəbul edilir. İndi isə fərqlidir. Cehiz özünü göstərme, ucuz rəqəbat, reklam vasitəsinə çevrilir. Cehiz verən ailə qarşı tərefə özünün varlı olduğunu göstərmək istəyir. Məhəbbət ülvi, temiz olub və laqətli, götürmediyi kimi, toyalarımız da şöhrətpərestlik, lovgalıq götürür. Əsas qayesi ülvi sevgidən, paklıdan yoğunulan Azərbaycan toyu keçmişimizden bize miras qalan zəngin bir mənəvi xəzinədir. Ele isə gelin bu mənəvi xəzinədən milli adət-ənənələrimizə uyğun şekilde istifadə edək.

Nizami Rahimov,
Naxçıvan Dövlət Tənix
Muzeyinin direktoru

Uşaq mətbuatı: nə var, nə yox?

"Göyərçin" jurnalı yaranıldığı gündən burada böyük rəssamlar çalışmışlar. Yaşlı nəsildən Yusif Hüseynov, Davud Kazimov, Rasim Babayevin, genç nəsildən Ayten Şirzadova, Günel Hüseynova, Afer Mehdiyevin və başqalarının adını çəkmək olar. Uşaqları da bu sahəye maraqlandırmaq üçün her nömrədə onların çəkdikleri şəkillərə de yer verilir. İkinci məsələye gəldikdə isə, bu günde kimi "Şəhri üzük", "İlahi qazilar", "Meymənlər ölkəsi", "Namuslu oğru" və s. nağıllar kitabları balaca oxucuların ixtiyarına verilib. «Göyərçin» eyni zamanda fəsilərlə bağlı «Zamanın qatarı», yol hərəkəti qaydaları haqqında «Yollar», təqvimdə olan əlamətdər günlərə aid "Günlərimiz, aylarımız", dilimiz haqqında "Ana dilimiz" kimi maraqlı dərgilələr balaca dostluların görüşüne gəlmədir.

- Hansı çətinliklərə qarşılaşırınz?

- Birincisi, abune problemidir. Əvvəller jurnalımız çox böyük tirajla çap olunurdusa, indi az tirajla çıxır.

- Teləbat niye azdır?

- Ne valideynlər, nə de müəllimlər uşaqları bürünmək istəyir. Təhlükət azdır.

- Problemim həlli yolunu nəde görürsünüz?

- Yalnız maarifləndirmədə. Əger televiziya kanallarımız şou-

programlarının vaxtından 10 dəqiqə-lərini bu məsələyə həsr etsələr, yaxşı netice əldə etmək olar.

"Güneş" jurnalının redaktori Vasif Quliyev de uşaq mətbuatı ilə bağlı fikirlərini bizimlə bölüşdü.

- Vasif müslüm, siz de abune problemi ilə qarşılaşırınz?

- Əlbette. Jurnalımızı çox çatılıkla satırıq. Nə şəhər, nə de rayon məktəbləri abune yazılırlar. Jurnal 1994-ci ildən satışa verilir. Hal-hazırda dəst-tanışın köməyi ilə az sayda abunəçilərimiz var. Cox təessüf ki, valideynlər uşaq jurnalına maraqlı göstermirlər.

Əvvəl "Pioner", indi isə "Savan" adı altında çıxan uşaq qəzetinin redaktoru Elşad Əliyev isə dedi: "Biz ancaq uşaqların maraqlarından çıxış edirik. Jurnalımız əsasən IV-IX sinif şagirdləri üçün nəzərdə tutulub. Problemlərə gəldikdə isə, bunlar əsasən abune və çap problemləridir. Əfsuslar olsun ki, bizdə hələ abune işi lazımi seviyyədə formallaşmayıb. Biz uşaq-larımıza qəzet və jurnalı bir növ məcburi oxutmaaltıq. Məktəblərdə de bu qəzet və jurnallardan slayə vəsait kimi istifadə olunmalıdır.

- Uşaq qəzetinin reklama etdiyi var?

- Qətiyyən. Hər şeyin kommersiya dövrünə qədəm qoyduğu bir vaxtda uşaq mətbuatının buna etdiyi yoxdur.

- Ən çox nəye etdiyi var?

- Uşaqlarla ünsiyyətə. Onlar mütəmadi olaraq öz istek və arzularını qəzetiye yazib göndərmişlər. Uşaqlar mətbuatın ünsiyyət qurmağı öyrənməlidirlər.

Sevinc Asifqizi
Azərbaycan Müəllimlər
Institutunun III kurs tələbəsi

Toy olsun, lakin...

Tarixin derinliklərindən gələn mənəvi dəyərlərimizi özündə birləşdirən milli toyalar, bir sira ali dəyərlərinə görə, başqa xalqların toy mərasimlərindən köklü surətde ferqlişir. Ona görədik, babalarımız və nənələrimiz Azərbaycan toyuna zəngin mənəvi xəzinə kimi baxıblar. Bu mənəvi toyalar, tekə iki gəncin evlilik, iki ailənin qohumluq, bir obanın, bir kədin el şənliyi kimi baxmaq düzgün olmaz. Əsildən toy daha geniş məfhumdur.

Xalq dəstənlərindən, nəgil və rəvayətlərdən məlumdur ki, 300 il bundan əvvəl toyalar (beylərin və zəngin adamların toyları) 40 gün 40 gece davam edərdi. Sonralar toyalar müddəti 7 güne,

buraxıldığı adət və nənələrimiz öz serhəddindən kənarə çıxır.

Toyalarımızda ürekbulanırdan sebəblərdən biri de beyle gelinin, elece de onları dəst-tanışlarının, yaxın qohum-eqrebatının kütləvi şəkildə "dans" oynamasıdır. Yaxud toyalar şampan partlatmaq, qədəhələrə sützülmüş şərab və beyle gelinin toqquşdurub içmələri kimi milli mənəvi dəyərlərimizə yad olan hərəkətlər təessüf doğurur.

Toyalarımızda özə mənəvi lərə və rəqsələrə maraqlı göstərmək pis hədir. Təessüf və çox təessüf ki, son vaxtlar adət və nənələrimizə "köhnəlik damgası" vur-